



## [XN: Ermnistan 30 il rzind razi btvlyn hrmtl yanalmas prinsipini tapdalayb](#)

Ermnistan Xarici Ir Nazirliyi 18 iyun 2021-ci il tarixli byanatnda Azrbaycan 44 gnlk mharib zaman Azrbaycan razisind qanunsuz kild Ermnistan trfindn dyn hrbi cinaytlri, terror aktlarn .trtmkd, muzdlu kimi dymkd tqsirldiriln xslri mhakim etmkd ittiham edir

AranNews :Xarici Ir Nazirliyinin Mtbuat xidmti idarsindn veriln mlumata gör, Ermnistan XN-in byanatnda &ldquo;hrbi sirlr&rdquo; v &ldquo;m&uuml;lki xslr&rdquo; kimi istinad ediln xslr hrbi mliyyatlar zaman v mliyyatlarn dayandrlmas il bal &uuml;l&cedil;trfli byanat imzalandqdan sonra Azrbaycan razisind qsdn &ouml;l&uuml;r, ignc, terror&cedil;uluq v digr .cinaytlrin t&ouml;r&uuml;rdilmsind tqsirldiriln xslrdir

Qeyd edilib ki, Azrbaycann hm beynlxalq h&uuml;quq, o c&uuml;mldn 1949-cu il Cenevr Konvensiyalar, Muzdlularn clb edilmsi, istifads, maliyyldirilmsi v tlimin qar beynlxalq Konvensiya, hm d yerli qanunvericiliy sasn bu xslri msuliyet clb etmy hm h&uuml;ququ, hm d beynlxalq &ouml;hdliyi var:

&ldquo;Hazrda Azrbaycan trfind saxlanlan v istintaqa clb olunan ermnilr gldikd is, Ermnistan XN- xatrladrq ki, bu xslrdn bir qrupu 10 noyabr 2020-ci il &uuml;l&cedil;trfli byanat imzalandqdan sonra Azrbaycan razisin daxil olan terror&cedil;u qrupunun &uuml;zvridir v bu qrupun txribat&cedil; faliyyti nticsind Azrbaycann 4 hrbi qulluq&cedil;usu &ouml;l&uuml;r&uuml;l&uuml;b v bir m&uuml;lki xsi ar yaralanb. ttiham olunan ermni silli Livan vtnda cnbi muzdlu qismind pul qarlnnda 44 g&uuml;n&uuml;k m&uuml;harib zaman Azrbaycanl hrb&cedil;i v m&uuml;lki xslr qar d&ouml;y&uuml;lrd itirak edib. Digr iki ermni vtnda is hl birinci Qaraba m&uuml;haribsi zaman m&uuml;lki v hrb&cedil;i Azrbaycanllara qar ignc vermkd ittiham olunan xslrdir. Vurulamaq istrdik ki, Azrbaycanda saxlanlan ermnilrin yerinin gizli saxlanlmas il bal deyiln fikirlr tamamil yalandr. Rsmi a&cedil;qlamalarda artq bildirildiyi kimi, Azrbaycan bu xslrin saxlanlma vziyyti il bal olan b&uuml;t&uuml;n tlbri yerin yetirib. Htta Beynlxalq Qrmz Xa&cedil; Komitsi, nsan Haqlar &uuml;zr M&uuml;vkilin (Ombudsman) saxlanlan xslrl m&uuml;tmedi g&ouml;r&uuml;lri .;tkil edilib v bu xslrin shhti bard tibbi sndlr bel tqdim edilib&rdquo;

XN nqr &cedil;atdr ki, Azrbaycan humanizm prinsiplrindn &cedil;x edrk bu g&uuml;ndk saxlanlan ermnilrin bir hissini Ermnistana thvil verib:

&ldquo;Bunun qarlnnda is Ermnistan trfinin addmlar g&ouml;z qabandadr. Yalnz Adam &uuml;zr mina xritlrini Azrbaycana thvil vern Ermnistan, bu &ouml;lknin y&uuml;ksk sviyyli rsmilri trfindn a&cedil;q kild etiraf edildiyi kimi, &cedil;oxsayl mina xritlrini gizldir, Azrbaycana vermkdn imtina edir. Hl birinci Qaraba m&uuml;haribsindn itkin d&uuml;n 4000-dk azrbaycanlın taleyi bard bu g&uuml;ndk he&cedil; bir mlumat verilmyib. razilrimiz ialdan azad olunduqdan sonra Klbcr rayonunun Balbel kndi razisind akar edilmi k&uuml;tlvi mzarlq Ermnistan trfindn t&ouml;r&uuml;ldiln m&uuml;harib cinaytlrinin v Ermnistann itkin d&uuml;m&uuml; azrbaycanllar bard mlumat gizltdiyinin bariz s&uuml;butudur. Ermnistan XN-i beynlxalq h&uuml;quq pozuntularndan danmaa balamadan &ouml;nc Ermnistan Respublikasnn 30 il yaxn m&uuml;ddt rzind beynlxalq h&uuml;quq prinsiplrini, x&uuml;susil d suverenlik v razi b&uuml;t&ouml;vl&uuml;y&uuml;n h&ouml;rmtl yanalmas prinsipini tapdaladn, bir milyonadk insann fundamental h&uuml;quqlarnn kobud kild pozduunu .;g&ouml;z &ouml;n&uuml;n gtirmlidir&rdquo;